

**“Professional Financial Experts”
Məhdud Məsuliyyətli Cəmiyyəti**

**"Sosial Tədqiqatlar Mərkəzi" PHŞ-nin (VOEN: 1702596741)
01.01.2024-cü ildən 31.12.2024-cü ilədək olan dövrün maliyyə
hesabatlarının auditi**

BAKI – 2025

“ Professional Financial Experts” MMC

Vöen: 1007450831

Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən

Auditə İcazə № AT/ 254 – Verilmə tarixi 26.09.2022

Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəs, sıra3 ev23A

Telefon: İş:(012) 5696559; mobil: (051) 2517731

E-mail:rashad.hasanov23@gmail.com

№ xp3gVU90pg

“23” iyul 2025-ci il

“SOSIAL TƏDQIQATLAR MƏRKƏZİ”

PUBLİK HÜQUQİ ŞƏXSİNİN RƏHBƏRLİYİNƏ

**"SOSIAL TƏDQIQATLAR MƏRKƏZİ" PHŞ -nin (VOEN: 1702596741)
01.01.2024-cü ildən 31.12.2024-cü ilədək olan dövrün maliyyə hesabatlarının
auditi üzrə**

MÜSBƏT RƏY

Biz, "Sosial Tədqiqatlar Mərkəzi" PHŞ-nin (bundan sonra Mərkəz) 01.01.2024-cü ildən 31.12.2024-cü ilədək olan dövrün maliyyə vəziyyətinə dair hesabatından, məcmu gəlirlərə dair hesabatından, kapitalda dəyişiklik hesabatından və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Mərkəzin 31 dekabr 2024-cü il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə düzgün əks etdirir.

Rəyin bildirilməsi üçün əsaslar

Biz auditini Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyət dairələrimiz əlavə olaraq hesabatımızın “Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən maliyyə hesabatlarının auditinə aid olan etik tələblərə uyğun olaraq Mərkəzdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişik.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdi.

Əsas audit məsələləri

Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə müəssisənin maliyyə göstəriciləri üzrə aparılmış auditin ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditi baxımından və rəyimizin formalaşmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrılıqda rəy vermirik.

Rəhbərliyin və auditini apardığımız iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə , dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Mərkəzi ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı , yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Mərkəzin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunda fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər sahibkar subyektinin xüsusi təyinatlı bölmələrinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti

Mərkəzin audit yoxlamanının aparılmasında məqsədimiz, maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizin də daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

İcraçı:

“Professional Financial Experts”

Məhdud Məsuliyyətli Cəmiyyəti (İCAZƏ-AT/254 26 Sentyabr 2022-ci il)

direktor-auditoru: Həsənov Rəşad Novruz oğlu



23 iyul 2025-ci il

“SOSIAL TƏDQIQATLAR MƏRKƏZİ” PHŞ
MƏNFƏƏT VƏ ZƏRƏRLƏR HAQQINDA HESABAT

31 dekabr 2024-cü il tarixinə

Qeyd	AZN-lə	
	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
Əsas əməliyyat gəliri	3.030.896,00	2.164.984,40
Sair əməliyyat gəlirləri	2.043.262,75	
Müsbət məzənnə fərqi		754,31
Əməliyyat gəlirinin cəmi	5.074.158,75	2.165.738,71
İstifadə olunmuş xammal və material xərcləri	412.029,40	233.240,90
İşçi heyəti üzrə xərclər	1.204.654,22	1.054.875,30
İşçi heyəti üzrə xərclərə görə hesabalanılan sosial sığorta avırmaları	296.722,25	259.927,97
İstifadə olunan aktivlərin amortizasiya xərcləri	289.641,22	156.948,40
Haqq və komisya xərcləri	17.690,31	10.072,17
İnzibati məqsədlərlə bağlı digər xərclər	661.094,09	654.577,09
Məzənnə xərcləri	0,00	123,88
İl üzrə xalis mənfəət (zərər)	2.881.831,49	2.369.765,72
İl üzrə digər məcmu gəlirlər (xərclər)		
İl üzrə cəmi umumi mənfəət (zərər)	2.192.327,26	-204.027,01

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri

Zahid Oruc

Baş mühasib

Aynur Mikayılova

M.Y.

“SOSIAL TƏDQIQATLAR MƏRKƏZİ” PHŞ


MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

31 dekabr 2024-cü il tarixinə

	AZN-lə	
Qeyd	31 dekabr 2024-cü il	31 dekabr 2023-cü il
AKTİVLƏR		
Uzunmüddətli aktivlər		
Torpaq, tikili və avadanlıqlar	5.430.961,76	3.627.894,28
Qeyri-maddi aktivlər	100.808,08	14.094,32
Bioloji aktivlər	8.345,00	8.345,00
CƏMİ UZUNMÜDDƏTLİ AKTİVLƏR	5.540.114,84	3.650.333,60
Qısamüddətli aktivlər		
Ehtiyatlar	270.951,55	298.817,73
Pul vəsaitləri və onların ekvivalentləri	619.716,98	293.440,45
Verilmiş qısamüddətli avanslar	5.009,90	4.207,13
CƏMİ QISAMÜDDƏTLİ AKTİVLƏR	895.678,43	596.465,31
CƏMİ AKTİVLƏR	6.435.793,27	4.246.798,91
KAPİTAL VƏ ÖHDƏLİKLƏR		
KAPİTAL		
Nizamnamə kapitalı	1.280.338,00	1.280.338,00
Kapital ehtiyatları	0,00	0,00
Bölüşdürülməmiş mənfəət	5.154.186,17	2.961.858,91
CƏMİ KAPİTAL	6.434.524,17	4.242.196,91
ÖHDƏLİKLƏR		
Mənfəət və zərər hesablarında ədalətli dəyərə əvvəl edilən malivvə öhdəlikləri Digər borc alınmış vəsaitlər		
Digər öhdəliklər	1269,10	4602,00
CƏMİ ÖHDƏLİKLƏR	1269,10	4602,00
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR	6.435.793,27	4.246.798,91

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri  Zahid Oruc

Baş mühasib



Aynur Mikayılova

M.Y.

“SOSIAL TƏDQİQATLAR MƏRKƏZİ” PHŞ
KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT

31 Dekabr 2024-cü il tarixinə

AZN-lə

Qeyd	Nizamnamə kapitalı	Kapital ehtiyatları	Bölüşdürülməmiş mənfəət	Cəmi Kapital
2023-ci il üzrə	1.280.338,00	1.218.477,88	1.947.408,04	4.446.223,92
Mülkiyyətçilərin kapital qoyuluşları				0,00
Ehtiyat kapitalı				0,00
Maddələr arasında köçürmələr		-1.218.477,88	1218477,88	
Xalis mənfəət			-204027,01	-204.027,01
31 dekabr 2023-cü il tarixinə	1.280.338,00	0,00	2.961.858,91	4.242.196,91

Qeyd	Nizamnamə kapitalı	Kapital ehtiyatları	Bölüşdürülməmiş mənfəət	Cəmi Kapital
2024-cü il üzrə	1.280.338,00	0,00	2.961.858,91	4.242.196,91
Mülkiyyətçilərin kapital qoyuluşları				0,00
Ehtiyat kapitalı				0,00
Maddələr arasında köçürmələr				0,00
Ümumi mənfəət			2192327,26	2.192.327,26
31 dekabr 2024-cü il tarixinə	1.280.338,00	0,00	5.154.186,17	6.434.524,17

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri

Zahid Oruc

Baş mühasib

Aynur Mikayılova

M.Y.

“SOSIAL TƏDQIQATLAR MƏRKƏZİ” PHŞ
PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT
31 Dekabr 2024-cü il tarixinə

	Qeyd	31 dekabr 2023-cü il	31 dekabr 2023-cü il
Əsas fəaliyyət nəticəsinə görə pul vəsaitlərinin hərəkəti			
Əsas fəaliyyət üzrə daxilolmalar		2982896	2.164.984,40
Əsas fəaliyyətin digər növlərindən daxilolmalar		48000	754,31
Cəmi daxilolmalar		3.030.896,00	2.165.738,71
Əmək haqqı üzrə ödənişlər		1.200.556,90	849.896,53
İşçi heyəti ilə bağlı vergi, sosial və sair ödənişlər		296.498,13	467.090,37
Ehtiyatların, materialların alınması üzrə ödənişlər		367.328,41	362.840,86
Sorguların keçirilməsi üzrə ödənişlər		368.933,11	365.552,96
İnzibati xərclər üzrə ödənişlər		280.210,43	293.741,90
Cəmi xaricolmalar		2.513.526,98	2.339.122,62
Əsas fəaliyyət nəticəsində pul vəsaitlərin daxilolması/xərclənməsi		517.369,02	-173.383,91
İnvestisiya fəaliyyəti nəticəsində pul vəsaitlərinin hərəkəti			
Əmlakın, sahənin (bina və tikililər) və avadanlığın əldə edilməsinə görə ödəniş		191092,49	186.678,46
İnvestisiya fəaliyyəti nəticəsində pul vəsaitlərinin daxilolması/xərclənməsi		-191092,49	-186678,46
Maliyyə fəaliyyəti nəticəsində pul vəsaitlərinin hərəkəti			
Digər daxilolmalar			
Borc öhdəliklərinin ödənilməsi			
Nizamnamə kapitalında artım			
Maliyyə fəaliyyəti nəticəsində pul vəsaitlərinin daxilolması/xərclənməsi		0	0
Pul vəsaitlərinin həcmnin xalis artımı/azalması		326.276,53	-360.062,37
İlin əvvəlinə pul vəsaitləri və bank overdraftları		293.440,45	653.502,82
İlin sonuna pul vəsaitləri və bank overdraftları		619.716,98	293.440,45
		619716,98	

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri

Zahid Oruc

Baş mühasib

Aynur Mikayılova

M.Y.

“SOSIAL TƏDQIQATLAR MƏRKƏZİ” PHŞ

31 Dekabr 2024-cü il tarixinə

1. Uzun müddətli aktivlər

1.1 Qeyri maddi aktivlər, torpaq,tikili və avadanlıqların

	Qeyri-maddi aktivlər	Tikililər	Maşın və avadanlıqlar	Nəqliyyat vasitələri	Digər	Kapitallaşdırma	Cəmi
31 dekabr 2023-cü ilə ilkin dəyəri	20.814,10	1.145.970,00	316.042,06	203.000,00	202.399,23	2.469.932,78	4.358.158,17
Daxilolma	86.881,97		58.392,30		45.818,22		191.092,49
Əsaslı təmir balansə götürmək		2.159.499,25	255.500,75			(2.415.000,00)	-
Yenidənqıymətləndirmə		1.694.530,75					1.694.530,75
Xaricolma	504,00					54.933	55436,78
31 dekabr 2024-cü ilə ilkin dəyəri	107.192,07	5.000.000,00	629.935,11	203.000,00	248.217,45	-	6.188.344,63
31 dekabr 2023-cü ilə yığılmış amortizasiyası	6.719,78	348.732,00	128.396,44	148.261,72	84.059,63		716.169,57
Yenidənqıymətləndirmə		(348.732,00)					(348.732,00)
Amortizasiya ayırmaları	168,21	175.000,00	77.002,55	13.684,57	23.785,89		289.641,22
Xaricolma	504,00						504,00
31 dekabr 2024-cü ilə yığılmış amortizasiyası	6.383,99	175.000,00	205.398,99	161.946,29	107.845,52	-	656.574,79
31 dekabr 2023-cü ilə balans dəyəri	14.094,32	797.238,00	187.645,62	54.738,28	118.339,60	2.469.932,78	3.641.988,60
31 dekabr 2024-cü ilə balans dəyəri	100.808,08	4.825.000,00	424.536,12	41.053,71	140.371,93	-	5.531.769,84

	31.12.2024	Məxaric	Mədaxil	31.12.2023
Bioloji aktivlər	8345,00			8345,00
Cəmi	8345,00	0,00	0,00	8345,00

2.Qısamüddətli aktivlər

2.1 Ehtiyatlar	31.12.2024	Məxaric	Mədaxil	31.12.2023
Material ehtiyatları (201)	39663,96	129874,66	10950,70	158587,92
Mallar (205)	111033,85	233331,75	344365,60	
Digər ehtiyatlar (207)	120253,74	44294,69	24318,62	140229,81
Cəmi	270951,55	407501,10	379634,92	298817,73

2.2 Qısamüddətli debitor borcları	31.12.2024	Məxaric	Mədaxil	31.12.2023
Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları (211)		48000,00	48000,00	
Cəmi	0,00	48000,00	48000,00	0,00

2.3 Pul vəsaitləri və onların ekvivalentləri	31.12.2024	31.12.2023
Kassada olan nağd pul vəsaitləri		
Yolda olan pul vəsaitləri		
Bank hesablarında pul vəsaitləri AZN hesabında	619.716,98	293.440,45
Bank hesablarında pul vəsaitləri USD hesabında		
Bank hesablarında pul vəsaitləri EUR hesabında		
Cəmi	619716,98	293440,45

2.4 Sair qısamüddətli aktivlər	31.12.2024	Məxaric	Mədaxil	31.12.2023
Verilmiş qısamüddətli avanslar (243)	5009,90	15157,83	15960,60	4207,13
Təhtəlhəsab məbləğlər (244)		34240,30	34240,30	
Cəmi	5009,90	49398,13	50200,90	4207,13

3. Kapital

	31.12.2024	Məxaric	Mədaxil	31.12.2023
Nizamnamə (nominal) kapitalı	1280338,00			1280338,00
Digər ehtiyatlar	0,00			0,00
Hesabat dövründə xalis mənfəət (zərər)	5154186,17		2192327,26	2961858,91
Cəmi	6434524,17	0,00	2192327,26	4242196,91

4. Qısamüddətli öhdəliklər

4.1 Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	31.12.2024	Məxaric	Mədaxil	31.12.2023
Vergi öhdəlikləri	219,73	179445,04	179664,77	
Sosial sığorta və təminat üzrə öhdəliklər	286,54	362669,79	362956,33	
Digər məcburi ödənişlər üzrə öhdəliklər	600,00	1200,00	1800,00	
Cəmi	1106,27	543314,83	544421,10	0,00

4.2 Qısamüddətli kreditor borcları	31.12.2024	Məxaric	Mədaxil	31.12.2023
Malsatan və podratçılara qısamüddətli kreditor borcları		570727,42	570727,42	
Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar		1209122,55	1209122,55	
Digər qısamüddətli kreditor borcları	162,83	620877,04	616437,87	4602,00
Cəmi	162,83	2400727,01	2396287,84	4602,00

4.3 Sair qısamüddətli öhdəliklər	31.12.2024	Məxaric	Mədaxil	31.12.2023
Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar		2982896,00	2982896,00	
Digər qısamüddətli öhdəliklər				
Cəmi	0,00	2982896,00	2982896,00	0,00

5. Gəlirlər

Əsas əməliyyat gəlirləri	31.12.2024	31.12.2023
Dövlət büdcəsindən məqsədli maliyyələşmələr və daxil	2.982.896,00	2.108.760,00
Alıcı və sifarişçilər qarşısında götürülmüş öhdəliklərin yerinə	48.000,00	56224,40
Sair əməliyyat gəlirləri	2.043.262,75	
Diigər əməliyyat gəlirləri		754,31
Cəmi	5.074.158,75	2.165.738,71

6. Xərclər

İnzibati və digər əməliyyat xərcləri	31.12.2024	31.12.2023
İstifadə olunmuş xammal və material xərcləri	412.029,40	233.240,90
İşçi heyəti üzrə xərclər	1.204.654,22	1.054.875,30
İşçi heyəti üzrə xərclərə görə hesabalanılan sosial sığorta ayırm	296.722,25	259.927,97
İstifadə olunan aktivlərin amortizasiya xərcləri	289.641,22	156.948,40
Sorğuların keçirilməsi ilə bağlı xərclər	368.933,11	365.552,96
Haqq və komisya xərcləri		10.072,17
Nəqliyyat vasitələrinin təmir və saxlanma xərcləri		18.877,00
Proqram təminatlarının dəstəklənməsi üzrə xərclər	9.204,00	9.204,00

Rabitə xərcləri	39.184,12	1.621,86
Sanitariya-gigiyena və digər xidmət haqqı xərcləri		74756,52
Ezamiyyə xərcləri	38.402,90	26957,87
Məsləhət, audit və digər peşəkar xidmətlər üzrə xərclər		5000
Digər xidmətlər üzrə xərclər	223.060,27	152606,88
Məzənnə xərcləri		123,88
Cəmi	2.881.831,49	2.369.765,72

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri

Zahid Oruc

Baş mühasib

Aynur Mikayılova

M.Y.

Bank üzrə hesabat

2024-cü il üzrə

AZN-lə

Fəaliyyətin məzmunu	Məbləğ	Yekun
01.01.2024 tarixinə bank qalığı (azn hesab) əsas	204.623,55	
01.01.2024 tarixinə bank qalığı (korporativ)	44,64	
01.01.2024 tarixinə bank qalığı (azn hesab)	30.132,11	
01.01.2024 tarixinə bank qalığı (azn hesab)	58.640,15	
01.01.2024 tarixinə bank qalığı (usd hesab)	-	
01.01.2024 tarixinə bank qalığı (euro hesab)	-	
01.01.2024 tarixinə bank qalıqlarının cəmi		293.440,45
Dövlət sifarişi üzrə daxilolma	2.982.896,00	
Azərbaycan İnvestisiya Holdingdən daxilolma	3.500,00	
Səhiyyə və İctimai İslahatlar Mərkəzindən daxilolma	14.700,00	
Təhsil Tələbə Kredit Fondundan daxilolma	29.800,00	
Daxilolmaların cəmi		3.030.896,00
Əməyin ödənişi	1.474.739,30	
Malların satılınması üzrə ödənişlər	295.223,27	
İş və xidmətlərin alınması üzrə ödənişlər	709.131,77	
Beynəlxalq təşkilatlara üzvlüklə bağlı ödənişlər	8.115,10	
Sosial ödənişlər	394,33	
Qeyri-maliyyə aktivləri üzrə ödənişlər	161.329,70	
Büdcədən kənar xərclər üzrə ödənişlər	55.686,00	
Xərclər üzrə ödənişlərin cəmi		2.704.619,47
01.01.2024 tarixinə bank qalığı (azn hesab) əsas	604.435,24	
01.01.2024 tarixinə bank qalığı (korporativ)	144,84	
01.01.2024 tarixinə bank qalığı (azn hesab)	15.033,65	
01.01.2024 tarixinə bank qalığı (azn hesab)	1,00	
01.01.2024 tarixinə bank qalığı (usd hesab)	-	
01.01.2024 tarixinə bank qalığı (euro hesab)	102,25	
01.01.2025 tarixinə bank qalıqlarının cəmi		619.716,98

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri

Zahid Oruc

Baş mühasib

Aynur Mikayılova

M.Y.